

Azərbaycan Respublikasının Prezidentinə

ƏRİZƏ-ANKET

şəkil üçün
yer

Xahiş edirəm, məni Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edəsiniz.

SUALLAR		CAVABLAR	
1. Soyadınız, adınız və atanızın adı (əgər soyadınızı, adınızı və ya atanızın adını dəyişmişinizsə, dəyişikliyin səbəbi göstərilməklə, əvvəllər daşdığınız bütün adları, soyadları və ata adlarını sadalayın)		Sabirov Emil Nadir oğlu	
2. Doğulduğunuz gün, ay, il		15.02.1975	
3. Doğulduğunuz yer (ölkə, şəhər (rayon), kənd)		Azərbaycan, Zaqatala	
4. Milliyyətiniz		Azərbaycanlı	
5. Ailə vəziyyətiniz (nikahda, dul, subay)		dul	
6. Vətəndaşlığınız		Qazaxıstan Respublikası	
7. Azərbaycan Respublikası vətəndaşlığınıza xitam verilməsinin səbəbləri və tarixi		Daimi yaşamaq üçün Qazaxıstana getməyimlə əlaqədar, 2011	
8. Azərbaycan Respublikasına nə vaxt gəlmisiniz		2015-ci ildə	
9. Azərbaycan Respublikasına gəlişinizin səbəbləri		Şəxsi	
10. Başqa ölkənin (ölkələrin) vətəndaşı olmusunuzmu (ətraflı göstərin: harada, nə vaxt və hansı ölkənin vətəndaşı olmusunuz, həmin ölkənin vətəndaşlığını hansı yolla əldə etmişiniz və hansı səbəbdən itirmisiniz)		olmamışam	
11. Azərbaycan Respublikasında mühakimə olunmusunuzmu və ya istintaqa cəlb edilmisinizmi (nə vaxt, harada, hansı orqan tərəfindən və nəyə görə)		2002-ci ildə, Ağsu RPŞ tərəfindən, dələduzluq	
12. Təhsiliniz və təhsil üzrə ixtisasınız (harada, nə vaxt və hansı təhsil müəssisəsini bitirmisiniz)		orta (Zaqatala rayonunun 1 sayılı orta məktəb)	
13. Əmək fəaliyyəti barədə məlumat (ali və ya orta ixtisas təhsili müəssisələrində təhsil, habelə hərbi xidmət daxil olmaqla). Bu hissə doldurularkən idarə, müəssisə və təşkilatların işlədiyiniz dövrdəki adı, ünvanı, hərbi xidmətdəki vəzifəniz göstərilməlidir			
Ay və il			
Daxil olma	çıxma	İdarə, müəssisə və təşkilatın adı göstərilməklə, vəzifəniz	İdarə, müəssisə və təşkilatın ünvanı
1993	2002	Yanacaq doldurma məntəqəsi, operator	Ağsu şəhəri, Qələbə küçəsi, ev 1

14. Yaxın qohumlarınız (ər/arvad, valideynlər, uşaqlar, qardaş və bacılar):

Qohumluq dərəcəsi	Soyadı, adı və atasının adı	Milliyyəti	Vətəndaşlığı	İş yeri və vəzifəsi	Yaşadığı ölkə və ünvanı
Ata	Sabirov Nadir Eldar	Azərbaycanlı	Azərbaycan	Əmək pensiyaçı	Zaqatala rayonu, 28 may küçəsi, ev 11
Ana	Sabirova Sona Elxan	Azərbaycanlı	Azərbaycan	Evdar qadın	Zaqatala rayonu, 28 may küçəsi, ev 11
Qardaş	Sabirov Əli Nadir oğlu	Azərbaycanlı	Azərbaycan	fermer	Zaqatala rayonu, 28 may küçəsi, ev 11
Bacı	Məmmədova Fatma Nadir	Azərbaycanlı	Azərbaycan	Müəllimə	Zaqatala rayonu, İstiqlaliyyət küçəsi, ev 13

15. Yaşayış yerinizin dəqiq ünvanı və telefon nömrələriniz (ev, iş, mobil) Zaqatala rayonu, 28 may küçəsi, ev 11, ev: 5-75-77; mob: (070) 745 02 32

16. Özünüz və ya yaxın qohumlarınız haqqında nəyi bildirmək istəyirsiniz Heç nə

17. Ərizəyə əlavə edilən sənədləri sadalayın: doğum haqqında şəhadətnmə, şəxsiyyət vəsiqəsinin surəti, tibbi arayış, 2 ədəd fotosəkil, ailə tərkibi haqqında arayış

18. Mənimlə eyni zamanda aşağıda göstərilən yetkinlik yaşına çatmayan uşaqlarımı Azərbaycan Respublikası vətəndaşlığına bərpa etməyi xahiş edirəm:

Oğul, qız	Soyadı, adı və atasının adı	Doğum ili və ayı	Doğum yeri	Qeyd
oğul	Sabirov Nadir Emil	23.06.2012	Zaqatala rayonu	
qız	Sabirova Leyla Emil	17.11.2013	Zaqatala rayonu	

19. Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunmaqda məqsəd: Vətənimdə daimi yaşamaq üçün

20. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edəcəyimə dair öhdəlik götürürəm.

21. Bəyan edirəm ki, təqdim etdiyim məlumatlar tam və dəqiqdir.

Mən xəbərdar edilmişəm ki, Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmək üçün zəruri olan məlumatların qəsdən saxtalaşdırılması və ya saxta sənəd təqdim edilməsi Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməməsinə (itirilməsinə) səbəb olacaqdır.

“20” may 2016-cı il
(gün, ay, il)

İmza _____

Xidməti qeydlər (sənədləri qəbul edən orqanda doldurulur):

Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, ərizə-anketin doldurulmasının düzgünlüyünü yoxladı

Bayram Quliyev

(sənədləri qəbul edən əməkdaşın soyadı, adı və imzası)

“20” may 2016-cı il
(gün, ay, il)